



Aparılmış statistik müşahidələrin nəticələrinə görə, noyabr ayında Azərbaycanda 1,86 faiz inflyasiya qeydə alınıb. Müşahidələr göstərib ki, ötən ay ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 2,70 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 1,16 faiz, xidmət tarifləri isə 0,51 faiz bahalaşılıb.

Oktyabr ayına nisbətə noyabr ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 2,43 faiz, regionlarda isə 1,30 faiz bahalaşılıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 3,35 faiz, regionlarda 2,05 faiz, qeyri-ərzaq məhsulları müvafiq olaraq 1,94 faiz və 0,40 faiz, xidmət tarifləri isə 0,58 faiz və 0,44 faiz artılıb. Ay ərzində ən çox yer xiyarı (17,83 faiz), toyuq yumurtası (12,84 faiz), uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan muzzla tutulmuş şəxslərin xidməti (repetitor xidmətləri) (5,31 faiz), təmizlənmiş düyü (3,88 faiz) bahalaşılıb. Göyərti (17,62 faiz), xurma (3,70 faiz), kondisioner (2,47 faiz) isə ucuzlaşılıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin on bir ayında ölkədə 8,05 faiz, o cümlədən Bakıda 12,25 faiz, regionlarda isə 3,92 faiz inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 11,73 faiz, xidmətlər 5,18 faiz, qeyri-ərzaq məhsulları isə 2,86 faiz bahalaşılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,88 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,46 faiz, regionlarda isə 4,37 faiz artılıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (12,94 faiz) olub. Qeyri-ərzaq məhsullarında 2,56 faiz, xidmətlərdə isə 6,56 faiz artım baş verib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında noyabr ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 168,95 manat, pensiyaçılar üçün 151,96 manat, 0-14 yaşlı uşaqlar üçün isə 207,30 manat təşkil edilib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 103,90 manat, pensiyaçılar 92,67 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 113,89 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 39,57 manat, pensiyaçılar üçün 36,68 manat, 0-14 yaşlı uşaqlar üçün 75,68 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edilib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali

üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.

İTM İctimaiyyətlə əlaqələr departamenti